

Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın

HESABATI.

2020-2021

15.10.2020-ci ildə fəaliyyətə başlayan Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən 1 il ərzində görülən işlər:

❖ 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatı və Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində başlayan müharibə zamanı döyüşən əsgərlərimiz ziyarət edilmiş, onlara yardımlar göndərilmiş və mənəvi dəstək olunmuşdur.

❖ 26 dekabr 2020-ci il tarixdə “Yeni il” bayramı münasibəti ilə, 2 fevral 2021-ci il tarixdə “Gənclər Günü” münasibəti ilə, 18 mart 2021-ci il tarixdə “Novruz” bayramı münasibəti ilə, 7 may 2021-ci il tarixdə “Ramazan” bayramı münasibəti ilə Abşeron rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımları edilmişdir.

❖ İctimai Şuranın müraciəti əsasında yaralanmış bir neçə hərbiçiyə tibbi və digər yardımlar edilmiş, elektron çarpayı, əlil arabası, qoltuqaltı dəyənək kimi ehtiyacları olan reabilitasiyon vasitələr hədiyyə edilmiş, ailələri ziyarət edilmişdir.

❖ Abşeron şəhidlərinin ailələri ziyarət edilərək qısametrajlı video şəklində şəhidlərin həyatı, döyüş yolları çəkilərək sosial şəbəkələrdə, RİH-nin və İctimai Şuranın rəsmi facebook hesablarında paylaşılmışdır.

❖ “Covid-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə səhiyyə işçilərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilmişdir. Vaksinasıya prosesi, infeksiyaya qarşı mübarizə və qorunma üsulları bağlı sakinlər maarifləndirilmişdir.

❖ Mütəmadi olaraq rayon ərazisində- kənd və qəsəbələrdə, eləcə də Xırdalan şəhərində yaşayan sakinlərlə “Covid-19” pandemiyasının şərtlərinə uyğun olaraq həm online, həm də fərdi vətəndaş qəbülləri keçirilmişdir. Sakinlərin problemləri dinlənildikdən sonra aidiyyəti üzrə müraciət edilmişdir.

❖ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən rayonda keçirilən işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış kitab fondlarının bərpası məqsədi ilə kitab toplama kampaniyasına İctimai Şurada qatılmış, rayon ərazisində yerləşən digər müəssisələr, məktəblər və qurumları da aksiyaya cəlb etmək məqsədi ilə təkliflər göndərilmişdir.

❖ İşğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış kitab fondlarının bərpası məqsədi ilə kitab toplama kampaniyasına qatılmaq və Abşeron rayonunun mədəniyyəti, tarixini tanıtmək məqsədi ilə müxtəlif ölkələrin səfirləri dəvət edilmiş. İsveç, Pakistan Respublikası, Şimali Kipr Türk Respublikası, İran İslam Respublikasının səfirləri Abşeron rayonunu ziyarət etmiş və kitablar hədiyyə etmişdirlər.

❖ 7 aprel 2021-ci il tarixdə Abşeron rayonunda yerləşən məktəblər arasında “Qarabağım, biz gəlirik” adlı inşa müsabiqəsi keçirilmişdir.

❖ 27 aprel 2021-ci il tarixdə Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birgə “Qarabağ İnciləri” adlı əl işləri müsabiqəsi keçirilmişdir.

❖ 3 may 2021-ci il tarixdə Vətən müharibəsi zamanı şəhid olmuş hərbiçilərimizin şərəfinə ağacəkmə aksiyası keçirilmişdir.

❖ 6 may 2021-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Şahmat turniri” keçirilmişdir.

❖ 10 may 2021-ci il tarixində “N” sayılı hərbi hissədə hərbiçilərlə “Zəfər Görüşü” adlı görüş keçirilmişdir.

❖ İctimai Şuranın təşəbbüsü ilə həyata keçirilən, "44 günlük Vətən müharibəsində arxa cəbhə qəhrəmanlarımızı tanıyaq" adlı layihə əsasında Vətən müharibəsi dövründə və sonrakı dövrdə Abşeron ərazisində məktəblər, müəssisələr tərəfindən cəbhə bölgəsində döyüşən hərbiçilərimizə dəstək olmaq üçün görülən işlərdən, məktəblərin şagirdi olmuş şəhid və qazilərdən bəhs edən qısa ssenarilər əsasında videoçarxlar hazırlanmışdır.

❖ "Covid 19" pandemiyası zamanı səhiyyə işçilərinin iştirakı ilə mütəmadi olaraq rayon ərazisində yerləşən ictimai iaşə obyektlərində, sənişin avtobuslarında və fərdi şəkildə sakinlərlə maarifləndirici görüşlər keçirilmişdir.

❖ 19 may 2021-ci il tarixdə "İctimai Şuranın Könüllü Mərkəzi" yaradılmışdır.

❖ "1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi günü" münasibəti ilə " Yanar dağ" Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğunda görüş keçirilmişdir.

❖ 15 iyun tarixdə İctimai Şuranın könüllülərinin iştirakı ilə "Vətəni Könüllü Sevənlər" adlı layihə əsasında işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı Xırdalan şəhərində sakinlər fərdi qaydada maarifləndirilmişdir.

❖ İctimai Şuranın könüllülərinin iştirakı ilə "Masazır Duz Gölünün Məişət Tullantılarından Təmizlənməsi- Sağlam Mühit, Sağlam Gələcək Naminə" adlı iməcilik keçirilmişdir.

❖ "26 İyun-Silahlı Qüvvələr günü" münasibəti ilə Xırdalan şəhərində "BMW Club Azərbaycan" ın, qazilərin, könüllülərin iştirakı ilə avtoyürüş keçirilmişdir.

❖ İctimai Şuranın könüllüləri tərəfindən araşdırılaraq hazırlanmış kənd və qəsəbələrin tarixi-memarlıq abidələri haqqında məlumatlar İctimai Şuranın rəsmi facebook hesablarında paylaşılmışdır.

❖ İctimai Şuranın könüllüləri ilə birgə şəhid ailələri ziyarət edilmişdir.

❖ 14 İyul 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində " Abşeronun İstedadlı Gənc Rəssamları" adlı rəsm sərgisi keçirilmişdir.

❖ 20 İyul 2021-ci il tarixdə "N" sayılı hərbi hissədə Qurban bayramı münasibəti ilə hərbiçilərlə görüş keçirilmişdir.

❖ "22 İyul-Milli Mətbuat günü" münasibəti ilə " Yanar dağ" Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğunda mətbuat işçiləri və könüllülər ilə birgə görüş keçirilmişdir.

❖ İctimai Şuranın təşəbbüsü ilə Allahverdi Novruzov adına Çaylı kənd tam orta məktəbdə qismən təmir və yenidənqurma işləri aparılmışdır.

❖ 8 avqust 2021-ci il tarixdə "N" sayılı hərbi hissədə keçirilən andiçmə mərasimində iştirak edilmişdir.

❖ 24 sentyabr 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində İctimai Şuranın Könüllü Mərkəzinin üç aylıq müqavilə əsasında fəaliyyətinin tamam olması münasibəti ilə "Könüllülər Yurdu-Abşeron" adlı tədbir keçirilmişdir.

❖ İctimai Şuranın könüllüsü Abdulova Ülviyyə Tahir qızı tərəfindən Təhsildə İnnovasiyalar üzrə 5-ci qrant müsabiqəsində qalib olmuş "Kiçik Yaşlı Şagirdlər üçün Mənim İlk Robotum" layihəsi əsasında tədbir keçirilmişdir.

❖ 1 oktyabr 2021-ci il tarixdə dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə "Nizami İli" adlı tədbir keçirilmişdir.